

EPSON WF-M5899 Series

EN Start Here


RU Установка

UK Встановлення

KK Осы жерден бастаңыз



© 2023 Seiko Epson Corporation
Printed in XXXXXX



Contents may vary by location.

В зависимости от региона комплектация может отличаться.

Вміст може відрізнятися залежно від місця розташування.

Ішіндегісі орынға байланысты өзгеше болуы мүмкін.

Do not connect a USB cable unless instructed to do so.

Не подключайте кабель USB до тех пор, пока не появится указание сделать это.

Не підключайте кабель USB, доки не отримаєте відповідних вказівок.

Нұсқау берілмесе, USB кабелін жалғамаңыз.

Setting Up the Printer

See this guide or Epson video guides for printer setup instructions. For information on using the printer, see the *User's Guide* on our Web site. Select **Support** to access the manuals.

Инструкции по настройке принтера см. в этом руководстве или видеоруководствах Epson. Информацию об использовании принтера см. в *Руководстве пользователя* на нашем веб-сайте. Для получения доступа к руководствам выберите раздел **Поддержка**.


Інструкції з налаштування принтера див. у цьому посібнику або в довідкових відео Epson. Див. інформацію про користування принтером у *Посібнику користувача* на нашому вебсайті. Щоб відкрити посібники, виберіть **Підтримка**.

Принтер параметрлерінің нұсқаулықтарын алу үшін осы нұсқауды немесе Epson бейне нұсқауларын қараңыз. Принтерді пайдалану туралы қосымша ақпаратты интернеттегі **Пайдаланушы нұсқаулығы** бөлімінен қараңыз. Нұсқаулықтарға кіру үшін **Қолдау** параметрін таңдаңыз.



<https://epson.sn>

1



Remove all protective materials.
Снимите все защитные материалы.
Зніміть усі захисні матеріали.
Барлық қорғаныс материалдарын алыңыз.


Do not dispose. Attach them when transporting.

Не утилизируйте их. Используйте их при транспортировке устройства.

Не викидайте. Прикріпіть їх під час транспортування.



Тастамаңыз. Тасымалдау кезінде оларды бекітіңіз.

2



Insert the output tray.
Вставьте выходной лоток.
Вставте вихідний лоток.
Шығыс науасын салыңыз.

3




4




Select a language, country and time.
Выберите язык, страну и время.
Виберіть мову, країну й час.
Тілді, елді және уақытты таңдаңыз.

5



Open.
Откройте.
Відкрийте.
Ашыңыз.


6



Press the BK ink tray, and then pull it out.
Нажмите на чернильный лоток BK и вытащите его.

Натисніть на лоток для чорнила BK (чорний), а потім витягніть його.
BK сия науасын басып, оны шығарып алыңыз.

7



Shake the ink supply unit 10 times well.
Тщательно встряхните контейнер с чернилами 10 раз.

Добре струсіть контейнер із чорнилом 10 разів.

Сия салынған контейнерді 10 рет жақсылап шайқаңыз.


For the initial setup, make sure you use the ink supply units that came with this printer. These ink supply units cannot be saved for later use. The initial ink supply units will be partly used to charge the print head. These ink supply units may print fewer pages compared to subsequent ink supply units.

Для первоначальной настройки используйте контейнеры с чернилами из комплекта поставки принтера. Данные контейнеры с чернилами не следует сохранять для дальнейшего использования. Некоторое количество чернил из первых контейнеров с чернилами будет использовано для зарядки печатающей головки. Поэтому рабочий ресурс этих контейнеров может оказаться несколько ниже по сравнению со следующими.

Для початкового налаштування переконайтеся, що ви використовуєте контейнери з чорнилом, які постачаються з цим принтером. Ці контейнери з чорнилом не можна зберігати для подальшого використання. Початкові контейнери з чорнилом частково буде використано для заправлення друкувальної головки. За допомогою цих контейнерів із чорнилом можна друкувати менше сторінок порівняно з подальшими контейнерами з чорнилом.


Бастапқы реттеу үшін осы принтермен бірге берілген сия салынған контейнерлердің пайдаланылуына көз жеткізіңіз. Бұл сия салынған контейнерлерді кейін пайдалану үшін сақтауға болмайды. Бастапқы сия салынған контейнерлер басып шығарғыш басын зарядтау үшін жартылай пайдаланылады. Бұл сия салынған контейнерлер басып шығаратын беттер саны кейінгі сия салынған контейнерлермен салыстырғанда азырақ болуы мүмкін.

8



Unpack.
Выполните распаковку.
Розпакуйте.
Қаптамадан шығарыңыз.


9



Fit the ink supply unit into the ink tray.
Вставьте контейнер с чернилами в лоток.
Встановіть контейнер із чорнилом у лоток для чорнила.


Сия салынған контейнерді сия науасына орнатыңыз.

10



Insert and close.
Вставьте и закройте.
Вставте й закрийте.
Салыңыз және жабыңыз.

11



Wait until the charging is finished.


Дождитесь окончания процесса зарядки чернилами.




Зачекайте, поки заряджання буде завершено.

Сия құю аяқталғанша күтіңіз.

12

Load paper in the paper cassette with the printable side facing down.
Загружайте бумагу в кассету для бумаги стороной для печати вниз.
Завантажте папір у касету стороною для друку вниз.
Қағазды қағаз кассетасына басып шығарылатын бетін төмен қаратып жүктеңіз.





Do not load paper above the ▼ arrow mark inside the edge guide.
Не загружайте бумагу выше значка стрелки ▼ на боковой направляющей.
Не завантажуйте папір вище мітки зі стрілкою ▼ всередині прямої краї.
Жиек бағыттағышының ішіндегі ▼ көрсеткі белгісінен жоғары қағаз жүктемеңіз.

- 13** Set the paper size and paper type for the paper cassette. You can change these settings later.
 Задайте размер и тип бумаги для кассеты. Эти параметры можно будет изменить позже.
 Установить розмір і тип паперу для касети з папером. Згодом ці налаштування можна буде змінити.
 Қағаз кассетасы үшін қағаз өлшемі мен қағаз түрін орнатыңыз. Бұл параметрлерді кейінірек өзгертуге болады.

- 14** When the paper setting is complete, the print quality adjustment screen is displayed. Follow the on-screen instructions to perform adjustments.
 После завершения настройки бумаги отобразится экран настройки качества печати. Чтобы задать настройки, следуйте инструкциям на экране.
 Після завершення налаштування паперу відобразиться екран налаштування якості друку. Щоб виконати налаштування, дотримуйтеся вказівок на екрані.
 Қағазды реттеу аяқталғаннан кейін басып шығару сапасын реттеу экраны көрсетіледі. Реттеу үшін экрандағы нұсқауларды орындаңыз.

- 15** Make the fax settings. You can change these settings later. If you do not want to make settings now, close the fax settings screen.
 Задайте параметры факса. Эти параметры можно будет изменить позже. Если нет необходимости вносить изменения в настройки прямо сейчас, закройте экран настроек факса.
 Виконайте налаштування факсу. Згодом ці налаштування можна буде змінити. Якщо ви не бажаєте виконувати налаштування зараз, закрийте екран налаштувань факсу.
 Факс параметрлерін орнатыңыз. Бұл параметрлерді кейінірек өзгертуге болады. Параметрлерді қазір орнатқыңыз келмесе, факс параметрлері экранын жабыңыз.




- 16** Connect a phone cable.
 Подсоедините телефонный кабель.
 Підключіть телефонний кабель.
 Телефон кабелін жалғаңыз.

	<p>Connecting to PSTN or PBX</p> <p>Подключение к телефонной сети общего пользования (PSTN) или учрежденческой АТС (PBX)</p> <p>Підключення до PSTN або PBX</p> <p>PSTN немесе PBX желісіне қосу</p>
	<p>Connecting to DSL or ISDN</p> <p>Подключение к DSL или ISDN</p> <p>Підключення до DSL або ISDN</p> <p>DSL немесе ISDN желісіне қосу</p>

Available phone cable	RJ-11 Phone Line / RJ-11 Telephone set connection.
Телефонный кабель в наличии	Телефонная линия RJ-11 / оборудование для телефонных линий RJ-11.
Доступный телефонный кабель	Підключення телефонної лінії RJ-11 / телефонного апарату RJ-11.
Қолжетімді телефон кабелі	RJ-11 телефон желісі / RJ-11 телефон аппараты қосылымы.

Depending on the area, a phone cable may be included with the printer, if so, use the cable.
В зависимости от региона телефонный кабель может прилагаться к принтеру. В этом случае используйте прилагаемый кабель.
Залежно від зони, телефонний кабель може бути в комплекті з принтером. Якщо так, використовуйте кабель.
 Аймаққа байланысты, телефон кабелі принтермен бірге берілуі мүмкін, егер берілсе, кабельді пайдаланыңыз.




- 17** If you want to share the same phone line as your telephone, remove the cap and then connect the telephone to the EXT. port.
 Для использования существующей телефонной линии снимите колпачок и подключите телефон к порту EXT.
 Якщо потрібно використовувати ту саму телефонну лінію, що й ваш телефон, зніміть кришку, а потім підключіть телефон до порту EXT.
 Телефонмен бірге бір телефон желісін пайдаланғыңыз келсе, қақпақты шешіп, телефонды EXT. портына жалғаңыз.

- 18** Connect your computer or smart device with the printer. Visit the website to install software and configure the network. Windows users can also install software and configure the network using the CD supplied.
 Подключите компьютер или интеллектуальное устройство к принтеру. Посетите этот веб-сайт, чтобы установить программное обеспечение и настроить сеть. Пользователи Windows также могут установить ПО и настроить сеть с помощью компакт-диска, входящего в комплект поставки.
 Підключіть комп'ютер або смарт-пристрій до принтера. Відвідайте вебсайт, щоб встановити програмне забезпечення та налаштувати мережу. Користувачі Windows також можуть інсталиювати програмне забезпечення та налаштувати мережу за допомогою компакт-диска, що постачається в комплекті.
 Компьютерді немесе смарт-құрылғыны принтерге жалғаңыз. Бағдарламалық құралды орнату және желіні конфигурациялау үшін веб-сайтқа кіріңіз. Сондай-ақ Windows пайдаланушылары компакт-дискінің көмегімен бағдарламалық құралды орнатып, желіні конфигурациялай алады.



Troubleshooting

For troubleshooting, press for assistance. This feature provides step by step and animation instructions for most issues such as adjusting print quality and loading paper.
 Если требуется устранить неполадки, нажмите для получения помощи. Вам будут предоставлены пошаговые анимированные инструкции для устранения большинства проблем, например при настройке качества печати и загрузке бумаги.
 Для усунення несправностей натисніть , щоб отримати допомогу. Ця функція дає можливість відобразити покрокові анімовані інструкції для більшості завдань, наприклад, налаштування якості друку та завантаження паперу.
 Ақауларды жою үшін, көмек алу үшін басыңыз. Бұл мүмкіндікте басып шығару сапасын реттеу және қағаз салу сияқты кең таралған ақаулардың қадамдық және анимациялық нұсқаулары беріледі.




General Notice: Other product names used herein are for identification purposes only and may be trademarks of their respective owners. Epson disclaims any and all rights in those marks.
 Maschinenlärminformations-Verordnung 3. GPGSV: Der höchste Schalldruckpegel beträgt 70 dB(A) oder weniger gemäss EN ISO 7779.
 Das Gerät ist nicht für die Benutzung im unmittelbaren Gesichtsfeld am Bildschirmarbeitsplatz vorgesehen. Um störende Reflexionen am Bildschirmarbeitsplatz zu vermeiden, darf dieses Produkt nicht im unmittelbaren Gesichtsfeld platziert werden.
 Для пользователей из России срок службы: 5 лет.
 AEEE Yönetmeliğine Uygundur.
 Ürünün Sanayi ve Ticaret Bakanlığınca tespit ve ilan edilen kullanma ömrü 5 yıldır.
 Tüketicilerin şikayet ve itirazları konusundaki başvuruları tüketici mahkemelerine ve tüketici hakem heyetlerine yapabilir.
 Üretici: SEIKO EPSON CORPORATION
 Adres: 3-5, Owa 3-chome, Suwa-shi, Nagano-ken 392-8502 Japan
 Tel: 81-266-52-3131
 Web: http://www.epson.com/


EPSON WF-M5899 Series

AZ Buradan
Başlat
BE Пачаць
адсюль

TK Şu yerden
başla
UZ Ishni boshlash
qo'llanmasi



İçindəkilər yerinə görə fərqlənə bilər.
Эмесціва можа мяняцца ў залежнасці ад месцазнаходжання.
Materiallar sebite görə dürlüçə bolup bilər.
Joyga bog'liq ravishda ichidagilar farq qilishi mumkin.



Təlimatda qeyd edilmədiyi təqdirdə USB naqili qoşmayın.
Не падключайце USB-кабель, калі не атрымалі адпаведнай інструкцыі.
Eger yorite görkezilmese, onda USB kabeli birikdirmän.

Shunday qilish to'g'risida ko'rsatma berilmasa, USB kabelini ulamang.

Setting Up the Printer

Printerin qurashdirilmasi təlimatları üçün bu təlimata və ya Epson video təlimatlarına baxın. Printerin istifadəsi ilə bağlı məlumat üçün veb-saytımızda **İstifadəçi üçün təlimat**a baxın. Kitabçalara daxil olmaq üçün **Dəstək** seçin.

Звярніцеся да гэтага кіраўніцтва або відэакіраўніцтва Epson за інструкцыяй па наладжванні прынтара. Для атрымання інфармацыі пра выкарыстанне прынтара гл. **Інструкцыя карыстальніка** на нашым вэб-сайце. Для атрымання доступу да кіраўніцтваў выберыце **Падтрымка**.


Printerin sazlaw görkezmeleri üçün, şu gollanma ya-da Epson-yn wideo gollanmalarına serediñ. Printeri ulanmak barada maglumat üçün, websaytymyzdaky **Ulanjy gollanmasyna** serediñ. Gollanmalara girmek üçün, **Goldaw-y** saylañ.

Printerni sozlash ko'rsatmalari uchun ushbu yo'riqnoma yoki Epson video yo'riqnomalari bilan tanishing. Printerdan foydalanish bo'yicha ma'lumotlar olish uchun veb-saytimizdagi **Foydalanuvchi qo'llanmasi'ga** qarang. Qo'llanmalarga kirish uchun **Qo'llab-quvvatlash'ni** tanlang.



<https://epson.sn>

1




Bütün qoruyucu materialları çıxarın.
Зніміце ўсе ахоўныя матэрыялы.
Аħли gorag materiallarını aýruñ.
Barcha himoya materiallarini olib tashlang.

Onları tullamayın. Daşınma zamanı onlardan istifadə edin.
Не выкідайце. Прымацуйце іх пры транспарціроўцы.



Olary zıñmañ. Daşayarkañyz olary dakyñ.
Chiqitga chiqarmang. Ularni tashish vaqtda biriktiring.

2



Çıxış altlığını daxil edin.
Устаўце выходны латок.
Çykyş lotoguny salyñ.
Chiqarish lotogini soling.

3




4




Dil, ölkə və vaxt seçin.
Выберыце мову, краіну і час.
Dil, yurt we wagt saylañ.
Til, mamlakat va vaqtni tanlang.

5



Açın.
Адкрыйце.
Асуñ.
Oching.

6




BK mürekkəb altlığına basib onu çölə doğru dartın.
Націсніце на латок для чарніла BK і выцягніце яго.

BK syúa lotoguny basyñ we çekip çykaryñ.

BK siyoh lotogini bosing va uni tashqariga tortib chiqaring.

7



Mürekkəb təchizat qurğusunu 10 dəfə yaxşıca çalxalayın.
Добра патрасіце блок падачы чарніла 10 разоў.

Syúa beriş bloguny 10 gezek mazaly çaykañ.

Siyoh ta'minlagichini 10 marta yaxshilab silkiting.


İlkin quraşdırma üçün bu printerlə birlikdə təqdim olunan mürekkəb təchizat qurğularından istifadə etdiyinizə əmin olun. Bu mürekkəb təchizat qurğuları sonradan istifadə üçün saxlamaq olmaz. İlk mürekkəb təchizat qurğuları çap başlığını doldurmaq üçün qismən istifadə olunacaq. Bu mürekkəb təchizat qurğuları sonrakı mürekkəb təchizat qurğuları ilə müqayisədə daha az səhifə çap edə bilər.

Пры пачатковым наладжванні пераканайцеся, што вы выкарыстоўваеце блокі падачы чарніла, якія пастаўляюцца з гэтым прынтарам. Гэтыя блокі падачы чарніла нельга захаваць для выкарыстання ў будучыні. Пачатковыя блокі падачы чарніла будуць часткова выкарыстаны для запраўкі друкавальнай галоўкі. З дапамогай гэтых блокаў падачы чарніла, магчыма, будзе надрукавана менш старонак у параўнанні з наступнымі блокамі падачы чарніла.

Ilkinji gezek sazlamaq üçün, şu printerin yany bilen gelen syúa beriş bloklaryny ulanyñ. Bu syúa beriş bloklaryny soñ ulanar ýaly yugnap goýup bolmaýar. Çap ediş golowkasyna syúa goýbermek üçün, başlangyç syúa beriş bloklary kem-käsleyin ulanylar. Soñraky syúa beriş bloklaryna garanýnda, ol syúa beriş bloklarynyñ az sahypa çap etmegi mümkindir.


Dastlabki o'rnatish uchun albatta ushbu printer bilan birga berilgan siyoh ta'minlagichlaridan foydalaning. Ushbu siyoh ta'minlagichlarini keyinchalik foydalanish uchun saqlab bo'lmaydi. Birlamchi siyoh ta'minlagichlari qisman chop qilish kallagiga siyoh quyish uchun ishlatiladi. Ushbu siyoh ta'minlagichlari keyingi siyoh ta'minlagichlariga qaraganda kamroq sahifalarni chop qilishga yetishi mumkin.

8



Qablaşdırmadan çıxarın.
Распакуйце.
Gapdan çykaryñ.
Qadog'ıdan chiqaring.


9



Mürekkəb təchizat qurğusunu mürekkəb altlığına siğşdirin.
Устаўце блок падачы чарніла ў латок для чарніла.
Syúa beriş bloguny syúa lotoguna sygdyryñ.


Siyoh ta'minlagichini siyoh lotogiga o'rnatng.

10



Daxil edin və bağlayın.
Устаўце і закрыйце.
Girizip ýaryñ.
Soling va yoping.

11



Şarjin bitməsini gözləyin.


Пачакайце, пакуль не скончыцца запраўка.




Guymak gutaryança garaşyñ.

Zaryadlash yakunlangunicha kuting.

12

Kağızı qutusuna çap ediləcək tərəfi aşağı olmaqla qoyun.
Загрузіце паперу ў касету для паперы паверхняй для друку ўніз.
Çap edilýän ýüzüni aşak edip, kagyž kassetasyna kagyž goýuñ.
Qog'ozni chop etiladigan yuzasini pastga qilib, qog'oz kassetasiga soling.





Кəнар yönləndiricisinin daxilində kağızı ▼ ox nişanından yuxarı səviyyədə yükləməyin.

Не загружайте паперу вышэй за значок стрэлкі ▼ унутры бакавой накіравальнай.

Ğyра gönükdirijisiniñ içindəki ▼ ok belliginden yökarda kagyз goymaň. Qog'ozni tekislagich ichidagi ▼ mil belgisidan yuqori solmang.

13 Kağız qutusu üçün kağızın ölçüsü və kağızın növünü təyin edin. Bu parametrləri daha sonra dəyişə bilərsiniz.

Здайце памер і тып паперы для касеты для паперы. Вы можаце змяніць гэтыя налады пазней.

Kagyз kassetasy üçün kagyз ölçegini we kagyз görnüşini belläň. Bu sazlamalary soň üýtgedip bilersiňiz.

Qog'oz kassetasi uchun qog'oz o'lchami va qog'oz turini o'rnatyng. Ushbu parametrlarni keyinroq ham o'zgartirish mumkin.

14 Kağız parametri tamamlandıqda, çap keyfiyyətinin tənzimlənməsi ekranı göstərilir. Tənzimləmələri həyata keçirmək üçün ekrandakı təlimatlara riayət edin.

Пасля завяршэння наладжвання паперы будзе паказаны экран рэгуліроўкі якасці друку. Каб адрэгуляваць яе, выконвайце інструкцыі на экране.

Kagyзy sazlamak tamamlanan wagty, çap ediş hilini sazlamak ekranı görkezilýär. Sazlamagy yerine yetirmek için, ekrandaky görkezmeleri berjaý ediň.

Qog'ozni o'rnatish yakunlanganida chop qilish sifatini sozlash ekranı ko'rsatiladi. Sozlashlarni bajarish uchun ekrandagi ko'rsatmalarni bajarang.



Faks parametrlərini qurun. Bu parametrləri daha sonra dəyişə bilərsiniz. Əgər parametrləri indi qurmaq istəmirsinizsə, faks parametrləri ekranını bağlayın.

Здайце налады факса. Вы можаце змяніць гэтыя налады пазней. Калі вы не хочаце наладжваць зараз, закройте экран налад факса.

Faks sazlamalaryny belläň. Bu sazlamalary soň üýtgedip bilersiňiz. Sazlamalary şu wagty bellemek islemeyän bolsaňyz, faks sazlamalary ekranyny ýaryň.

Faks sozlamalarini o'rnatyng. Ushbu parametrlarni keyinroq ham o'zgartirish mumkin. Agar siz bu sozlamalaryni hozir o'rnatmoqchi bo'lmasangiz, faks sozlamalaryni ekranini yoping.

15 Telefon kabelini qoşun.

Падключыце тэлефонны кабель.

Телефон kabelini birikdiriň.

Телефон kabelini ulang.

	PSTN və ya PBX-ə qoşulma Падключэнне да PSTN або PBX PSTN-е ۛа-да PBX-е birikmek PSTN yoki PBX ga ulash
	DSL və ya ISDN-ə qoşulma Падключэнне да DSL або ISDN DSL-е ۛа-да ISDN-е birikmek DSL yoki ISDN ga ulash


Mövcud telefon kabeli	RJ-11 telefon xətti / RJ-11 Telefon aparatının qoşulması.
Даступны тэлефонны кабель	Падключэнне тэлефоннай лініі RJ-11/тэлефоннага апарата RJ-11.
Elۛyeterli telefon kabeli	RJ-11 telefon liniyası / RJ-11 telefon toplumu birikmesi.
Foydalanish mumkin bo'lgan telefon kabeli	RJ-11 telefon liniyası / RJ-11 telefon qurilması ulanishi.

Ərazidən asılı olaraq, telefon kabeli printerə daxil edilə bilər, əgər belədirsə, kabeldən istifadə edin.

У залежнасці ад рэгіёна тэлефонны кабель можа пастаўляцца з прынтарам. Калі гэта так, выкарыстоўвайце гэты кабель.

Sebite baglylykda, telefon kabeliniñ printeriñ ۛany bilen berilmegi mümkin, eger şeyle bolsa, şol kabeli ulanyň.

Hududga bog'liq ravishda telefon kabeli printer bilan birga berilishi mumkin. Agar shunday bo'lsa, o'sha kabeldan foydalaning.



Telefonunuzla eyni telefon xəttini paylaşmaq istəyirsinizsə, qarağı çıxarın və sonra telefonu EXT. portuna qoşun.

Калі вы хочаце карыстацца той жа самай лініяй, да якой падключаны і ваш тэлефон, зніміце вешка і падключыце тэлефон да порта EXT.

Telefonyñyz bilen şol telefon liniyasyny paýlaşmak isleýän bolsaňyz, gapagy aýryp, telefony EXT. portuna birikdiriň.

Agar siz telefoningiz bilan bitta telefon liniyasini baham ko'rmoqchi bo'lsangiz, qorqqoqni olib qo'yng va keyin telefonni EXT. portiga ulang.

18 Kompüter və ya ağıllı cihazınızı printerə qoşun. Proqram təminatını quraşdırmaq üçün veb-sayta daxil olun və şəbəkəni konfigurasiya edin. Bundan başqa, Windows istifadəçiləri təchiz olunmuş CD-dən istifadə edərək proqram təminatını quraşdırın və şəbəkəni konfigurasiya edə bilərsiniz.

Падключыце камп'ютар або смарт-прыладу да прынтара. Наведайце сайт, каб усталяваць праграмае забеспячэнне і наладзіць сетку. Карыстальнікі Windows таксама могуць усталяваць праграмае забеспячэнне і наладзіць сетку з дапамогай далучанага кампакт-дыска.

Kompüteriniñizi ۛa-da akylyly enjamyñyzy printere birikdiriň. Websayta baryň we programma üpjünçiligini gurnap, tory düzün. Windows ulanyjylary berilýän CD arkaly hem programma üpjünçiligini gurnap we tory düzüp biler.

Kompyuteringiz yoki smart qurilmangizni printerge ulang. Dasturiy ta'minotni o'rnatish va tarmoqni sozlash uchun veb-saytga tashrif buyuring. Windows foydalanuvchilari birga berilgan CD diskdan foydalanib ham dasturiy ta'minotni o'rnatishlari va tarmoqni sozlashlari mumkin.



Troubleshooting

Nasazlıqların aradan qaldırılmasında yardım üçün ⓘ basın. Bu xüsusiyyət çap keyfiyyətinin tənzimlənməsi və kağızın yüklənməsi kimi əksər problemlər üçün addım-addım və animasiya göstərişlərini təqdim edir.

Для дапамогі па ліквідацыі няспраўнасцей націсніце ⓘ. Гэта функцыя дае пакрокавыя і анімацыйныя інструкцыі па рашэнні большасці праблем, такіх як наладжванне якасці друку і загрузка паперы.

Guratlamak için, kömek almaya ⓘ basyñ. Bu aýratyñlyk çap ediş hilini sazlamak we kagyз goymak ۛaly köp meseleler için ädimleýin we animasiýaly görkezmeler berýär.

Nosozliklarni bartaraf etishda yordam olish uchun ⓘ tugmasini bosing. Bu xususiyat chop qilish sifatini sozlash va qog'oz yuklash kabi ko'pchilik muammolar uchun qadamma-qadam va animatsiyali ko'rsatmalar bilan ta'minlaydi.

